

Nəbi XƏZRİ - 100

DƏNİZ, GÖY, MƏHƏBBƏT ŞAIRİ



Vaqif YUSİFLİ

O. Bakının yaxın kəndlərinin birində - Xirdalandada doğulmuşdu. 1924-cü ilin soyuq bir qış günündə - dekabrın 10-da, yoxsul kəndli Ələkbər kişiinin ailəsində...

O. 2007-ci ilin yanvar ayında - yeno soyuq bir qış gündündə Bakıda vəfat etdi.

Amma Azərbaycan poeziyazısına bir bahr müjdəsi getirdi Nəbi Xəzri.

İlk şerimiz 1940-ci ildə qələmə almışdı. Onda 16 yaşındı. Şerim adı «Günəş» idi və bütün yaradıcılığı boyu Günəş onun poeziyasına işiq saçdı.

Nəbi Xəzrisiz no XX əsrin, na də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsvvürə getirmək ətindir. Onun poeziyası son səksən ilin milli-mənəvi dəyərlərimiz sırasındadır. Heç bir mühəbbət, epitetə ehtiyac duymadan deyir ki, Azərbaycan mentalitetinin dünyaya tanınmasına Nəbi Xəzrinin də özünü və əsərlərinin payı var.

Bu gün adəbiyyatımızda sözün fiziki mənasında onun yeri görünür. Amma mənəvi mənada Nəbi Xəzri elə öz yerindədir. Onun zərif, inca, məhabbat dolu lirikası yeno öz hərəketini bizdən əsirgəmər.

Zəgor ki, yixılsam cınar göstərin, Mən ona söykənib arana baxım. Gözlərim görəməsə Göt gülü verin, Mən onun güzilyü cahana baxım.

Hər yerde, həmişə

Sənsən gümanım,

Canım-gözüm mənəm

Azərbaycanım!

Azərbaycan poeziyasında Vətənə aid yüzlərlə, minlərlə şeirlər yazılıb və yazılıcaq, çünki «Vətən accadimizin mədfənidir» (A.Sohhet). Amma Nəbi Xəzrinin bu misraları nə qəsidi dir, nə marşdır, nə də mədhiyyə, bu, Vətən sevgisinin ən poetik və mükəmməl ifadəsidı.

Gəl bölek dönyanı ikilikdə biz, Dərə mənə düşsün, Dağı sən götür.

Qalsın yet üzündə qoşa izimiz Qara mənə düşsün,

Ağ sən götür.

İlip övladıq yazaq qış kimi, Fasillər yaşasın yanaşı məndə Biz ki bir yerdayq gözlə qaş kimi, Gözlər sendə qalsın,

Göz yaşı məndə.

Azərbaycan poeziyasında yüzlərlə, minlərlə sevgi şeirləri yazılıb, yazılır və yazılıcaq. Dünya adəbiyyatına Nizami, Füzuli, Nasimi kimi eşq mücahidləri bəxş etmişik. Qurbani, Tufarqanlı, Vaqif, Zakir, Ələsgər, Sari Aşıq kimi gözəllik, sevgi aşığıları əsrlərdən ki, bizi məhəbbətin ülviliyinə səsləyirlər. Nəbi Xəzri də bu

missiyanı XX əsrde davam etdirən şairlərden biri idi.

Vələsler titrədi çən ölüsəndə, Üreyim torpağın qəlbini duydı. Sandım ki, üstümə yarpaq düşəndə Təbiət əlini ciyinmə qoydu.

Ay bulud, düzlərə çox təlaşmə göl, Onsuz da gur axır deli Kür orda. Ay kükəl, dərədən iti əsmə göl, Axı, tənha qovaq üzüyür orda.

Azərbaycan poeziyasında təbiət, onun gözəlliklərinə yüzlərlə, minlərlə şeirlər həsr edilib. Nəbi Xəzrinin şeirlərində də təbiətin öz atri, öz rəngi, öz duymu var. Rus şairi Yegor İsayev yazırdı ki: «Nəbi Xəzrinin şeirləri ağacların yarpaqlarından, havadan, buluddan canlı şəkildə gelir».

Nəbi Xəzrinin təbiəti lirikasında Dağ, Dərə, Çinar, Kəhəkəşan, Çay, Xəzər poetik simvolları çevriliblər. Təbiətin harmoniyası ibarət olduğunu, poeziyanın da təbiətin təbiəti davamına çevriləməsini, insanla təbiətin ən böyük birliliyini Nəbi Xəzri poeziyasında da daha aydın hiss edir. Büyük tənqidçimiz Yaşar Qarayev yazırdı ki: «Təbiətə münasibətdə şairlər müollimlərdən çox iş görə bilərlər. Çünkü burada bülkə yanaşı həyəcan lazımdır, ehitirə lazımdır, sadəcə öyrətmək yox, «yolxdurdurmaq», alışdırmaq, narahat etmək lazımdır» və fikrimizə, Nəbi Xəzri də təbiəti necə sevməyin dərslerini öyrədib bizo. Əslində, onun poeziyasında İnsan, Təbiət, Sevgi vəhdət halındadır.

Qarlı bir zirvə olsan, Ağ buludun olaram. Dərin xayala dalsan, Mən sükkutun olaram. Çəmən olsan, əgor sən, Sərin yağış çilərom. Əgor dənizə dönsən, Sahilə çəvrilərom.

Vaxtilə ustad tənqidçi Məmməd Arif yazmışdı ki: «Nəbi Xəzrinin öz poetik aləmi-məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o özü yaratmışdır və ona sadıqdır.

Bu poetik aləm çox zəngin mənəvi aləmin-ideyalar, fikirlər, hissələrinin gözlər bir inikas formasıdır.

Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, tozluqluk, gözəllik.

Nəbi şeiriñizə deyərlərini vüqarını, zirvələrin ucagliyını, denizlərin genişliyini, baharın, qarın, çiçəklərin, insan qəlibin, sevgisinin, insani inamın gözəlliyini gotirmişdir».

Zərif döygülər, ince hissələr, aylı, günsü, ulduzu düşüncələr, sevgililəri öz sahilinə səsleyən mavi dəniz, üstündə mavi səma, no varsa mavi.

Mən bəlkə bilirəm

Nə üçün,

Nədən,

Dünyanın gündüzü maviləşibdir?

Bəlkə də son mavi geyindiyindən,

Yer üzü,

Göt üzü

Maviləşibdir.

Nəbi Xəzri lirikasında bir neçə obraz var ki, bunlar simvola, rəmzə, çevriliblər. Bunlardan ikisi - Dəniz və Çinar onun şeirlərində tez-tez söslər. Dəniz məhəbbətin simvolu kimi, Çinar da Vətənin - Azərbaycanın rəmzi kimi... «Dəniz, göy, məhəbbət» şeiri XX əsr Azərbaycan poeziyasının sevgi yaddaşdır desəm, yanılmaram.

İnsan sevgisini dənizlə, mavi səma ilə təşbih edən yüzlərlə şeirlər oxumuş, amma Nəbi Xəzrinin şeri İnsana Təbiətin təşbihinə yox, onun İnsana vahidliyinə, bütövliliyinə həsr edilib.

İstəsən yuxuna gələrən sonin, Gələrəm dəniz kimi.

Üzünə incilər çilərom sonin,

Cılərom dəniz kimi.

Yoluna şəfəqərər səpərəm hərdən,

Səpərəm dəniz kimi.

İstəsən üzündən öpərom hərdən,

Öpərom dəniz kimi.

Nə qədər göylər var, mən sənənləyəm,

Nə qədər dəniz var, sən mənimləsem.

«Çinardan no çox yazırsan? - deyə mənə sual verən oxucuma» - «Çinar və mən» şeri belə bir suala cavab verir. Bu şeirdə Çinar obrazı elə Azərbaycanın öz obrazıdır-təbiətləşən obrazı. Şairin başqa bir şeirində Fransada gördüyü çinardan söz açılır - «Ay bizim çinara oxşayan çinar».

Nəbi Xəzri poeziyasından söz açan müəlliflərden heç biri onu «təbiət şairi» kimi təsnif etməyib, əslində, buna ehtiyac yoxdur, çünkü Nəbi Xəzri elə ilk yaradıcılığında təbiət lövhələri yaratmağın, təbiətin öz poeziyasını duydurmağın ustası olub. Onun təbiət mənzərləri, lövhələri heç bir zaman insansız deyil - onun böyük coşğu ilə şeirə görtürdiyi salxmış səyüldəri, ağ çiçəkləri, Xəzəri, Qız qalası, Ana Küru, dərələri, dağları məhz insanlı ənsiyyətdə gözəlləşir.

Ustad tənqidçimiz M.Arif yazırkı ki: «Nəbi Xəzrinin musiqiyə salınmış və salınmamış şeirləri əsli, nəğmə kimi səslər. Onun bütün lirik şeirləri nəğmidər, nəğmə kimi yazılımsıdır». Baxın: «Nar ağacı, nar çiçəyi, Bir ulduzdu hər çiçəyi», «Səhər çığı Göy meşədən, Dərdik səni, ağ çiçək», «Külək, niyə belə əsirən, külək? Niyə ümidi kəsirən külək?», «Həc yana getmədin sən yer üzündən, Bos niyə yer üzü birdən brşaldı?», «Mışıl-mışıl dərələr, Yaşıl-yaslı dərələr» və s.

Dəniz, Göt, Məhəbbət şairi Nəbi Xəzri keçən əsrin doxsanı illərində birlən-birə o həzin lirik şeirlərdə zamanın ać küləklərinin əsidiyi bir ov-qata kökləndi. Dünya dəyişirdi, Azərbaycanın başı üstündən qara buludlar almışdı, xain qonşularımız rus imperiyasının dəstəyilərən tərpəqlərimiz bir qismi işgal etmişdi.

...Nəbi Xəzri bu yurda, bu tərpəga, bu məməkətə, onun qanla yazılın tarixinə, XX əqrər gerçəkliliyinə, hem də Dədə Qorqud dünyasına bağlı bir şairdi. «Əfsanəli yuxular» poemasında, «Torpağa sancılan qılınc» pyesində o, Dədə Qorqud dəstənlərinə müräciət etmiş, qədim-mifik tariximizə müasir dünyamızdan boylanmışdı. N.Xəzri türk bahadırı Atilla və onun igitliyə qəhrəmanı olan Sevil Qaziyevin ölümüne həsr etdiyi «Günəşin bacısı» poeması üstündən illər keçməsinə baxmayaraq ədəbiyyatımızın incilərindən sayılır. Çünkü bu poemada əmək adamının ordenləri, medalları, qazandığı nailiyyətləri deyil, mənəvi dünyası, gənclik arzuları və faciəli ölümü eks olunmuşdu. Cəx sonralar o, Qara-bağ mühəribəsində amansızlıqla qətlə yürürlən Salatin Əsgərovə haqqında bir elegiya-poema yazdı.

...Nəbi Xəzri sosrealizmin ədəbiyyatda hakim mövqə tutduğu bir zamanda «Kiçik top» poemasını qələmə almışdı və nə qədər mübahisələrə səbəb olسا da, bu poemada o dövr üçün «müsbat» yox, əzabəkə bir azərbaycanlı qırbətəşinə obrazını yaratmışdı.

...Nəbi Xəzri lirik-fəlsəfi poemalar ustası idi. «Ana», «Bacı», «Ömür yoldaşı» poemaları tekçə Anası, Bacısı, Ömür yoldaşı haqqında yazılmamışdı. Azərbaycan qadınlarının müqəddəsliyinə poetik himnlər idi bunlar.

ne bigane qalmamışdır («Xocalıda ərik ağacı», «Şuşa», «Şuşa gəlir yuxularıma», «Çadırılar» və s. şeirlər o ilərde yazıldı). Vaxtilə -Sovet Azərbaycanın xarqəslərini, Milini, Müğanını, Qarabağını, gøy Xəzərini, əmək bahadırlarını vəf eden Nəbi Xəzri indi müstəqil Azərbaycanın taleyi düşündürdü.

Kükreib qəzəbdən od tökür qışım, Qolumdan bərk tutsun qardaşım gorək. Qarışsa yad elə bircə qarışım, Özüm də torpağa qarışam gorək. Çəkin bu torpaqdan qara əlləri! Çəkin Qarabağdan qara əlləri!

...Əlbəttə, bir yazıda Nəbi Xəzrinin coxcohətli yaradıcılıq yolu haqqında geniş söz açmaq qeyri-mümkündür. Deyə bilərik ki, bu ustad şairin poeziyası elə öz sağlığında neçə tədqiqat əsərinin (məqalə və monoqrafiyaların) mövzusuna çevrilmiş, müxtəlif sənət adamları N.Xəzri haqqında öz ürkəmələrini söyləmişlər. Azərbaycanda M.Arif, M.Hüseyn, M.Ibrahimov, M.Cəfər, K.Talibzadə, Ə.Ağayev, B.Vahabzadə, Y.Qarayev, A.Əfəndiyev, B.Nəbiyev, M.Arəz, S.Rüstəm-xanlı, A.Abdullazadə, Y.Nəsirli, F.Səfiyeva, R.Əliyev, Ş.Alışanlı, Rusiyada və digər respublikalarda R.Həmzətov, İ.Noneşvili, R.Babacan, Y.Idaşkin, B.Leonov, S.Vasiliyev, Y.Isayev, B.Dubrovin, Türkiyədə N.Durmüş, A.Kabaklı N.Xəzri yaradıcılığından söz aćmışlar.

Ancaq bu yazıda N.Xəzri yaradıcılığı ilə bağlı bəzi məqamları yığjam şəkildə xatırlatmaq istərdik.


...Nəbi Xəzri bu yurda, bu tərpəga, bu məməkətə, onun qanla yazılın tarixinə, XX əqrər gerçəkliliyinə, hem də Dədə Qorqud dünyasına bağlı bir şairdi. «Əfsanəli yuxular» poemasında, «Torpağa sancılan qılınc» pyesində o, Dədə Qorqud dəstənlərinə müräciət etmiş, qədim-mifik tariximizə müasir dünyamızdan boylanmışdı. N.Xəzri türk bahadırı Atilla və onun igitliyə qəhrəmanı olan Sevil Qaziyevin ölümüne həsr etdiyi «Günəşin bacısı» poeması üstündən illər keçməsinə baxmayaraq ədəbiyyatımızın incilərindən sayılır. Çünkü bu poemada əmək adamının ordenləri, medalları, qazandığı nailiyyətləri deyil, mənəvi dünyası, gənclik arzuları və faciəli ölümü eks olunmuşdu. Cəx sonralar o, Qara-bağ mühəribəsində amansızlıqla qətlə yürürlən Salatin Əsgərovə haqqında bir elegiya-poema yazdı.

...Nəbi Xəzri sosrealizmin ədəbiyyatda hakim mövqə tutduğu bir zamanda «Kiçik top» poemasını qələmə almışdı və nə qədər mübahisələrə səbəb olsa da, bu poemada o dövr üçün «müsbat» yox, əzabəkə bir azərbaycanlı qırbətəşinə obrazını yaratmışdı.

...Nəbi Xəzri lirik-fəlsəfi poemalar ustası idi. «Ana», «Bacı», «Ömür yoldaşı» poemaları tekçə Anası, Bacısı, Ömür yoldaşı haqqında yazılmamışdı. Azərbaycan qadınlarının müqəddəsliyinə poetik himnlər idi bunlar.

(Davamı 5-ci səhifədə)

DƏNİZ, GÖY, MƏHƏBBƏT ŞAİRİ



(Əvvəli 4-cü səhifədə)

Nəbi Xəzri həm də dramaturq, nasir və publisist idi. Doğrudur, Nəbi Xəzri deyəndə dərhal sənin gözlərimiz qarşısında bir ŞAIR obrazı canlanır. Amma bu ŞAIR obrazı onun nəşrində, dramaturgiyasında və publisistikasında da öz sözünü deyr. Nəbi lirikası, ona xas olan zərif, incə duyğular pyeslərinin də, nəşr əsərlərinin də mətqinə, ruhuna hopur. Əslində, bunları bir-birindən ayırmak, hansı-nasa üstünlük vermək olmaz. Nəbi Xəzri tarihin və yaşadığı dövrün həqiqətlərini təkcə şeir və poemalarında deyil, «Sən yanmasan», «Əks-səda», «Mirzə Şəfi Vazeh», «Torpağa sancılan qılinc», «Burla Xatun» pyeslərində, «Heykəlsiz abidə», «Miras» povestlərində də əks etdirirdi.

...Nəbi Xəzri dramaturgiyasında olduğu kimi publisistikasında və ədəbi düşünjələrini ifadə edən məqalələrində də ŞAIR idi. Yəni bu yazılarında da poeziyasına məxsus obrazlı ifadələrdən, bədii təsvir vasitələrindən istifadə edirdi. Amma belə yazılda tanınmış bir Azərbaycan şairinin hadisələrə obyektiv, ciddi mövqeyi də aydın duyulurdu. Ritorika yox, emosionallıq, hiss-həyəcan hakim idi bu yazılar. «Doqquz gün, doqquz gecə», «Missisipi axan yerdə», «Şimal qutbüün astanasında» publisistik yazıları İran, Amerika və İslandiya səfərlərindən sonra yazılmışdı. O, ustadlarına və öz müasirləri olan şairlərə də bir sıra yazılar həsr etmişdi və bu yazılar əslində, çox gözəl esselər idi. Məsələn, Xalq şairi Süleyman Rüstəmə həsr etdiyi bir yazıda deyirdi: «Yadıma F.Dostayevskinin müdrik sözləri düşür. O öz nəсли adından deyir ki, biz hamımız Qoqolun «Şinel»indən çıxmışıq. Biz də Süleyman Rüstəm poeziyasından qidalanmışıq. O, bizim əlimizdən tutub, sənətin çətin, ağır, əzablı, əziyyətli, eyni zamanda şərəfli yollarından inamla aparmışdır».

O, müasirliliklə, dövrün həqiqətləri ilə nəfəs alan, İNSANı -quran, yaradan, düşünən, böyük arzularla yaşayan İnsani vəsf edirdi. Bu insan sırf milli-bəhəri duyğularla yaşayan, öz şanlı keçmişilə fəxr edən soydaşımız idı.

Nəbi müəllimlə tez-tez telefonda söhbətləşir, tədbitlərdə görüşürdü. «Azərbaycan» jurnalı redaksiyasına yeni şeirlərini göndərirdi və zəng edib deyirdi ki, o şeirləri birinci sən oxu, çünkü sənin poeziyadan başın çıxır, həm də mənim daimi oxucularımdansan. Təbii ki, ustadın xahişinə əməl edirdim.

Nəbi Xəzri əsl şair ömrü yaşadı və bu ömrə son zərrəsinə xalqına, Vətəninə bağlı idi.

Əsl qəhrəmandır
Əsl şair ki,
Ömrü də xalqının ömrüylə bıdır.
Sözümü Xalq şairi Fikrət Qocanın bu misralarıyla bitirirəm.
Şair nəğmə kimi gəlir cahana,
Şair ölümünə mən inanmiram!